

Məhəmməd İqbal - Böyük Moğollar dönəminin son yadigarı

Allama Məhəmməd İqbal (1887-1938) Pakistanın məməvi atası sayılır, amma bu dövlət onun ölümündən sonra, 1947-ci ildə bu böyük insanın arzularının fiziki təzahürü kimi meydana gəlib. Onun yaşadığı dövrdə Böyük Moğolların səltənəti Hindistan Britaniya imperiyasına daxil idи və İslami döşənçədə böyük rekonstruksiyalar aparmaga çalışan M.İqbal bu ərazidə ayrıca müsləman dövlətinin yaradınmasında arzulayırdı. "Mon istordim ki, Pəncab, Şimal-Qərb vilayəti, Sind və Belucistan vahid dövləti halında birləşsinlər". O, arzuladığı dövləti - "İstir patlıcaqlı parılıtlı olsun, istər respublika görünüşü, dinsiz siyaset tiranlığla aparır" şəklində formulaşdırıldı. Onun ad günü hər il Pakistan'da "İqbal günü" kimi qeyd olunur.

Dünya poeziyasının an vacib fiqurlarından hesab olunan Allama Məhəmməd İqbal 9 noyabr 1887-ci ildə Pəncabda, sufişə ailəsində dünyaya gəlib. Bu nəsil İslamiyyətdən öncə brahmanlar zümərsinə daxil olmuş. Əsərlərini əsasən urdu və dari (fars) dillərində yazan M.İqbal mükməmməl Şərq və Qərb təhsili almışdır və hər iki mədəniyyət barədə geniş təsəvvür malik idi. Şərq və Qərb mədəniyyətinin an yaxşı xüsusiyyətlərinin özündə birləşdirmək istəyi onun poeziyasında da, dünayagörüşündə də, fəlsəfəsində da özünü bürüza verir. Onu çağdaş islam döşənçəsinin an vacib fiqurlarından biri hesab edir (E.Bukay), zamanın Colaşuddin Rumisi adlandırmalar. "Əgər Rumiñin "Masnavi"si 1300-cü illərdə yaşayan insanlar üçün "Quran"in tafsiri idisə, İqbalın yaradıcılığı XX əsrin insanları üçün müasir fəlsəfi və elmi bülklərin işığında İslamda dini döşənçənin rekonstruksiyası üçün "Quran" tafsırlarıdır". (C.Iqbal).

M.İqbalın ham ruhən, ham mövzuya baxımından yaxın şairlər kimi

C.Rumini və Hötemi göstərə bilərlik. Onun "Calal vo Hôte" şeiri var. Bu şeirdə iki böyük müdrik cənnətdə təsvir olunur, onların arasında intellektual səhəbat gedir. Bununla M.İqbal Qərblə Şəqrin bir bütöv olduqlarını göstərmək istəmişdir.

İqbal özündən sonra böyük yazılı ırs qoyub gedib, amma onun şəxsi nümunəsi ilə göstərdiyi hərakətlər də bir ırs kimi kitablarla daxil ediləcək.

1912-ci ildə, Türkiyədə İstiqlal savaşı zamanı Məhəmməd İqbal Qurban Bayramı münasibətilə Lahorda tarixi Badshahi Camisinədə bayram namazı qılmaq üçün toplasmış 250 min insan qarşısında Atatürkə dostəkləyən bir xütbə söylədi: "İslamın hər tərəfində duşar-ı hezimet olan sancıqları Anadoluda toplamışdır. Qardaşlarım, dua edək ki, o bayraq o bürclərən qiyamətə qədər düşməsin. İslamın günəşini qaralmasın, Allah müsəlmlənləri xristianlara qarşı müdafiə edən böyük lider Mustafa Kamala yardım etsin. İslamın son asgarlarını müzəffər qılsın". Bu xütbədən sonra Hindistan müsəlmlərinin tarixi "Mustafa Kamala yardım" kampaniyası başladı.

Sübhəsiz ki, o, bir Allah seckiniydi. O, xəyalən Hicaza (Məkkəyə) safar edir, uyguda peygəmbərlər danişirdi. Bir dəfə, Çanaqqala döyüyü zamanı Məhəmməd peygəmbəri yuxusunda görən İqbal peygəmbərin "Mənə nə götiirdin?" səultonla bəla cavab verir: "Buyurun əşəndim, Çanaqqaladan gotirdiyim qandır. Bir şüqa qan ki, bonzorsızdır, namusdur, vicedandır".

Məhəmməd İqbal ruhən çətin gündə Azərbaycanın da yanında oldu. Mən onun məməvi övladı olan Pakistanın dəstəyini demirəm, mən hənəfə onun doğum günündə, 9 noyabrda - İqbal günündə ermənilər təslim aktını qobul etdilər. Təssüf ki, yaradıcılığın döşənçəsi dillərinə tərcümə edilmiş böyük sufi, böyük şair, böyük filosof və Böyük Moğolların dönmənin son yadigarı Məhəmməd İqbalın yaradıcılığı həla də Azərbaycan dilinə tərcüməmişdir. Mon onun "Hicaz ərməğanı" əsərindən bir fəsil və bir şeirin "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim etmək istəyirəm. Böyük İqbala da, onun övladı Pakistanada minnətdarlığınu bu cür ifadə etmək istədim. İnsallah, uyumaq gələs, dilla de bildirərəm.

"Hicaz ərməğanı" İqbalın Məkkəyə xayali safori zamanı aldığı təssüratlardır. Bütün ulular kimi, onun da fiziki soñor üçün heç zaman maddi imkanı olmayıb.